

Eduardo German Haqs Qaleano uruqvaylı yazıçı-publisistdir. Dün-ya ədəbiyyatında onu daha çox yaradıcı yazarla bağlı dediyi mühazirələri ilə tanı-ylar. Eduardo Qaleano 1940-cı ildə Montevideoada anadan olub. Cari ilin əvvəl-lərində elə doğulduğu şe-hərdə dünyasını dəyişen Qaleano qələm dostlarının fikrincə, "arzusuna çatdı". Çünkü o, hər yerde mehz burada ölmək istədiyini dilə gətirirdi.

Orta təbəqədən sayılan katolik ailədə dünyaya göz açmış Eduardo uşaqından Cənubi Amerikada doğulan əksər oğlan uşağı kimi futbola dərin maraq və həvəs duysa da, maddi vəziyyəti onu oyundan çox, işləmək haqqında düşünməyə məcbur edib. 14 yaşına kimi bir çox yerde işləyen balaca Eduardo ilk siyasi-cizgi romanını 1954-cü ildə yazib. 14 yaşında bir uşaq üçün "El Sol"a qəzetinə satılacaq qədər yaxşı roman yazmaq olunduca böyük uğur göstəricisi idi. Artıq 20 yaşında Eduardo əmək fəaliyyətini "Marcha" qəzetində redaktor kimi davam etdirirdi.

20 il davam edən bu sakit və uğurlu karyera 1973-cü ildə baş vermiş herbi çeviriliş nəticəsində bir anda silinir. İqtidarin dəyişməsindən sonra həbs edilən yazar üçün daha sonra sürgün emri verilir. Argentina-yə sürgün edilən Eduardo burada ən yaxşı bildiyi işə - yazıya və jurnalista-kaya sahib çıxır və sonrakı dövrlərin məşhur dərgilərindən olan "Crisis" i yaradır. Lakin Eduardonun sakit və dinc həyat arzuları burada da çöckəmir. 1976-ci ildə Argentinada da herbi çeviriliş baş verir və bu dəfə yaziçi başqa bir qonşu ölkəyə yox, birbaşa İspaniyaya üz tutur.

Sürgün və müharibədən canını qurtarmış bütün yazarlar kimi Eduardonun da ilk işi bu xatirələri qələmə almaq olur. Onun sürgün illerini qələmə aldığı "Alovlu xatirələr" ("Memoria del fuego") trilogiyası inanılmaz uğur qazanır və müəllifi dünyaca məşhur yazar edir.

1985-ci ildə Qaleano Montevideo-ya qayıdır. Ömrünün son 30 ilini vətəndən nehayət ki, arzuladığı kimi yaşamaq imkanı eldə edən yazar burada ağıcyər xərçəngindən dünyasını dəyişir.

Onun esse və məqalelərinin əsas mövzusu dünya və bəşəri problemlərin həlli yoludur. Bu problemlər arasında Eduardonun ən çox həssaslıq göstərdiyi işə qul və qadın ticarəti məsələsi olub. Kitablarında daha çox xəbərlərdən istifadə olunmaqla, müxtəlif mövzularda dəyənləndirmə aparılır və nümunələr göstərilir.

"Səndə qalmaq istəməyən sözlerin toplandığı bir yer varmı, görəsən? İtkin düşmüş sözler krallığı kimi bir yer. İçimizdən qaçıb çıxan sözler bizi harada gözləyir, görəsən? Onlar bizim kim olduğumuzu və nə istədiyimizi çatdırın cümlələrdə birləşir. Biz bunları sira ile düşünürük - balaca olanda nə istədiyimizi, ölümün varlığını və nəfəsin hiss etdiyə işə kim olduğumuzu sorğulamağa başlayırıq - amma sözler həmişə bizim içimizdədir.

Bəzi sözlərin yaxın mənali ortaq sözləri olduğu kimi bəzilərinin də bir-dən çox mənası var. Məsələn, quar-ni dilində "söz" sözünün başqa mənası "ruh"dur. Bəzilərinə görə, səslə-nən sözlərin əllə tutulan, gözle görü-nən olmasına görə belə məna verilir. Lakin mənə, bu söz ağızımızdan çıxan her sözün bir mənası, ruhu olmasına işarədir, ən azından ruhunu hiss etmədiyimiz səs birləşmələrinin söz olmadığını göstərməyə çalışır. Əger eşitdikləriniz bir istilik, bir ruh daşımırsa, ruhunuza işləmirsə, deməli, sözlərin sahibi ya yalan, ya da boş danişir. Bu işə sözün ruhuna xə-yanətdir.

Hekayə danışmaqdə usta olanlar


yaxşı bilir ki, danışdıqları dile aid olan sözlər həmin cəmiyyətin və ayrı-ayrı fəndlərin həyatını birləşdirir, yaxınlaşdırır. Sözlər cəmiyyəti, ictimai həyatı və bura qoşulan fəndləri, xarakterləri yaradır. Tarixlər yazır, qəhrəmanları yaradır, əfsanələr danişırlar sözlər. Sözlər olmasayıd, sonsuz sayılan həyatların, görkəmli məməkətlərin və parıldayan almazların, incilərin də işi-gini itirdiyini, tarixə döndüyünü bili bilmezdi. Sözlər indi olanları nəq-

ni qanunileşdirən, milyonlara günah-sız insanın həyatına son qoymaq əm-ri verənlər... Bu dünyada torpağını, yuvasını və cörəyini qorumaq istəyen hamı - Braziliyada həyat mübarizəsi vermiş torpaqsız kəndlər, Çilidə və Qvatameladakı ethoslar, Meksikanın tarixi sahibləri "quldur", "terrorçu" ol-dular, təqiblər, sürgünler, ölümlər ya-sadılar. Əger torpaq müqəddəsdirse, niye onu müdafiə edənlər, qoruyan-lar, uğrunda savaşanlar da mütqəd-

Hərbi xərclərə hər bir dəqiqədə 3 milyon dolların sərf olunduğu və bu pulla hər bir dəqiqədə xəstelik və ac-lıdan ölen 15 uşağı yaşada bilməyin mümkün olduğu bir dünya necə adil ola bilər?

Hər gün milyonlara gənc, orta-yaşı, azmalaşlı insan reklam terrorcu-larının ucbatından psixi sarsıntılar ya-sayırlar. Cinayətə, oğurluğa sürükləyən "Var olmaq sahib olmaqdır" şüarının mərhəmətsiz tirajlayıcıları gecə-gün-

Dünyada ədalət axtaran yazıçı



Eduardo German Haqs Qaleano: "Müharibəni gündəlik işə çevirənlərimi təmin edəcək sülhü?"

edir, sabah olacaqlardan, baş vermək üzərə olanlardan xəbər verirler - qə-zəblə, hikkə, sevgi dolu, qərəzsiz, qüssəli və ovsunlu kəlmələr... Bizi bi-zə göstərən, tanıtınan, daxilimizdə və ətrafımızda olanların sözçülüyüünü edən, içimizin iç üzü olan kəlmələr.

Gecənin ən qatı saatları arxasından sürətini ala bilməyən bir qatarın gəlməsi ən pis halda qarabasmadır. Yaxşı çəkilmiş bir filmin beyninizdə buraxıldığı izlərdən də doğulmuş ola bilər bu səhne. Bu səhne durmadan təkrarlanar beynində, göz qapaqlarınızın altında gizlənər. Eyni filmi izləyənlər arasında bu səhnəni tez-tez görenlər, unuda bilməyənlər çox ola bilər. İnsanların bir-birlərinə dəstək almaq üçün danışdıqları bu cür şeylər yavaş-yavaş şüşir, nəsildən-nəslə da-nışılmasından bezmir heç kim, sözlər onları əfsanələşdirir.

Əksəriyyətimiz ruhlar və qorxu səhnələri olan filmləri sevirik. Çünkü qorxu insanı təhdid edir, gözünü qor-xudur. İtirmek, qocalmaq və ölüm qor-xusu - bunlar haqqında düşünmək belə, kədərlənmək, qarabasma gör-mek üçün kifayətdir. Sözlər onlara üzləşdirir.

"Beynimin içinde vizildən sual-ları paylaşmaq isteyirəm. Ədalət adıdır? Mənə ele gelir ki, dünyadan ədaləti ayaqları üstündə yox, başı üs-tündə dayanıb. Buşa ayaqqabı tulla-yan iraqlıya üç il həbs cəzası verildi. Terrorcu o ayaqqabını atan idи, yoxsa ayaqqabılı ilə qarış-qarış tapda-yan?

Yalanlarla müharibələr yaradan, qarşıdurmaları alovlandıran, işgənce-

dəs deyil?

"Foreign Policy"də bir hesabat dərc olunub. Somali sahilleri dünyən ən təhlükəli yeri imiş, ən böyük deniz qulduru dəstələri burada imiş. Kimdir dəniz qulduru? Öləmək üçün, sadəcə, yemək üçün, həyat üçün gəmilərə hücum edənlərmi, yox-sa illərdir dənizlərin, torpaqların dibinə hücum edib, multimilyonluq sərvətlər qonanılmış? Niye dünya onu soyanları mükafatlandırır?

Niye ədalətin bir gözü kordur? Dünyanın ən iri şirkətlərdən "Wall-Mart" işçilərinə "hemkarlar ittifaqı qadağası" qoyur. "McDonalds"da da ey-ni vəziyyət. Beynəlxalq hüquq normalarını amiranə şəkildə pozan bu şirkətlər niye cəzadan, qadağadan, cəri-məden "uzaq tutulur"?

Kim haqlıdır? Kim haqsızdır? Əger həqiqətən də dünyada və bey-nəlxalq sistemdə ədalət və hüquq varsa, niye güclər heç zaman itti-ham olunmur, mehkum kürsüsüne qalxırlar? Onlar mehkum ola bilərlər, bunun üçün bizlər varıq. Çünkü həbsxanaların açarları onların elindədir, çünkü həbsxanaları onları tikdi-rib.

Niye BMT-də veto haqqına sahib beş əsas güc var, niye onlar toxunul-mazdır? Bu toxunulmazlığın ilahi bir səbəbi var? Müharibəni gündəlik işə çevirənlərimi təmin edəcək sülhü? Bunlar silah istehsal etməkdə yarışır, dünyani silahlı, bomba ilə təmin edir, bunun istifadəsindən, satışından güclənilir. Onların dünyada sülhün bər-qərar olmasına məsul olmaları adil-dirmi?

düz insanları hərisliyə, acliğa çəkir - maşına sahib ol, brend ayaqqabıya sahib ol, sahib ol, sahib ol. Sahib ola bilməyənlərin həzin sonlarında isə heç kim məsul bilinmir.

Son zamanlar dünya avtomobil bazarı iqtisadi böhrana görə olduqca pis eniş yaşıyır. Demək olar ki, bütün avtomobil firmalarının satışlarında təxmin edilməyən aşağı rəqəmlər var. Əger bir az ortaq dəyər və ədalət duy-ğumuz olsayı, bu xəberi bayram edərdik. Maşınların azalması nə qə-dər möhtəşəm xəbərdir. Bir az daha az toksin istehsal ediləcək, ətraf mü-hit dəha az korlanacaq, daha az piyada ölümü olacaq. Bu, yaxşı xəbər de-yilmi? Adil olan bu xəbərə sevinmək deyilmi?

Levis Karollaya görə, möcüzələr diarında ədalətin necə təmin olun-duğunu soruştan Alisa Kraliçadan belə bir cavab alır: "Ele gördüyü kimi. Amma mühakimə etmə və ittihəm səsləndirmədən çəkilişənən baş tutacaq. Əlbətə ki, günah da ən axırda işlənmiş olacaq".

Salvadorda baş yepiskop Oskar Arnulfo Romero ədalətin ilan kimi yalnız yalnız ayaqları çaldığını sübut etdi. Ölkəsindəki yalnız ayaq insanların dünyaya gelmək, doğulmaq günahı işlədikləri üçün anadangəlmə "gü-nahkar" olduqlarını dediyi və bütün bunları cəsarətlə müdafiə etdiyi üçün də gülələnərək öldürdü.

Bəzən tarixin müəyyən mərhələ-ləri pis nəticələnir, amma o tarix bit-mir. Sən əlvida deməyə hazırlaşdırın yerde o sənə "görüşənədək" deyir".

Mənbə: kaosenlared